

Alim müdrikliyi, həkim şəfqəti, ana məhəbbəti

(Zərifə Əliyevanın əziz və unudulmaz xatirəsinə)

Elə insanlar var ki, onlar həyatda seçdiyi peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə, onların bu zəhməti böyük bir elmi məktəbin əsasını təşkil edir. Biz fəxr edirik ki, belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur. Yüksək intellektual potensiala malik olan bu xanımların hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə elmdə dərin izlər qoyublar. Və illər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu görkəmli simalardan biri də ictimai xadim Zərifə xanım Əliyevadır...



nirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənəvi ömrünü Vətənin və xalqının tərəqqisində həsr etmiş dahi şəxsiyyətin - ümummilliyet lideri Heydər Əliyevin vəfalı ömründə himayəçisi olmuşdur. İlk qadın oftalmoloq Zərifə Əliyeva Azərbaycan oftalmologiyası sahəsində həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı.

Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatları aparmış, görmə qabiliyyətini zəif olanların, yaxud tamamilə itmişlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona tək cəmiyyəti deyil, həm də gəndən və böyükdüyü ailədən irəliləyən yüksək keyfiyyətlər dəstəkləyirdi. Doğulub boya-başa çatdığı mühitin onun taleyində böyük rol oynamışdı. Zərifə xanım Əliyeva atasının - görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellektli və onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmışdı. O, özünün şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamış, gələcəyə ümid, inam bəsləməyi öyrətmiş, hər zaman hamıya xəyirxah, qayğıkeş münasibətə olmağı tövsiyə etmişdi. Əziz Əliyev möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət idi. Həyatının bütün mürəkkəb mərhələlərində onun övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə fərqlənirdi.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimiyyət, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təəcəssümünü tapmışdı.

XIX əsrin sonu - XX əsrdə Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Qadın fəallığı ilə bağlı ideyaların gerçəkləşməsi istiqamətində Hənifə xanım Məlikova - Abayeva, Şəfiqə Əfəndizadənin danılmaz müstəsna rolu olmuşdur. Qafqazın müsəlman qadınları xeyriyyə cəmiyyətinin təşkilatçısı Həmidə xanım Cavanşir Məmmədquluzadə Qarabağın Kəhrizli kəndində ilk qız məktəbi açdırmış, toxuculuq emalatxanası yaratmışdı. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Azərbaycanda incəsənətin, mədəniyyəti inkişafına, qızların təhsil almalarına öz əvəzsiz töhfələrini vermişdilər. İlk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk dramaturq Səkinə Axundzadə, Ağabacı Rzayeva həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkarıdır. Onun ardınca digər istedadlı xanımlar Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova bəstəkarlıq sahəsinə gəliblər. Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera

Hicran HÜSEYNOVA, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor.